

# Qaydasız döyüşün Azad qəhrəmanı - "Sibirskiy djiqit"

Düzünü deyim, hər zaman müsahiblərimiz maraqlı, səhbəticil, polemikaya meylli olmur. Amma bu dəfəki həmsəhbətim o qədər məlumatlı, səhbəticil idi ki, dirləməyi daha münasib bildim. Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovla tanışlığımızın, səhbətimizin Xocalı soyqrımı ərəfəsində baş tutması tam bir təsadüfdür. Yəqin ad-soyadı bir coxlarımıza tanış gəldi. Tanış golməyənlərə tanıdaq:

**Mən döyüşçiyəm,  
mən Azadam!**

Azad Məmmədov 1974-cü ilde Şəki rayonunun Qoxmuq kəndində, müəllim ailəsində anadan olub. Elmə, təhsilə həvəsi onu orta məktəbi əla qiyamətlərə bitirməsinə, 1991-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinə gətirib çıxarı. Həmin vaxt zaman nehra kimi çalxanırdı. Nəcə deyərlər, "çalxalandıqca, bulandıqca zaman nehra kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur" zamaṇıydı.

Vətəni sevənlərin, yurduna sahib çıxanların, silaha sarılıb, döyüşə atılanların dövrü idi. Bax, elə bu ərəfədə tələbə Azad vətənin taleyinə biganə qala bilmir, təhsilini yarımqıq qoyaraq, könülüllü Qarabağa yola düşür. Azad bunu etməyə də bilerdi. Yararlanardı tələbelərə verilən möhəlet hüququndan! Amma qeyrieti seyrıcı olmağa imkan vermedi. Uşaqlıqdan idmanla məşğul olan, fiziki cəhətdən möhkəmliyi ilə fərqlənən Azad 1992-93-cü illərdə Ağdərə, Qubadlı və digər Vətən torpaqları uğrunda gedən döyüslərde iştirak edir, kəşfiyyatçı olur. Hazırda Müdafiə Nazirliyinin Baş Qərarğah roisi olan Nəcməddin Sadıqovun o vaxt komandanlığı altında döyüşür. Azad o illəri ömrünün ən mənəli illeri sayır. Çünkü müsahibim vətənpərvər ailədə böyüyüb, yaxşı təriyə alıb. Ona Vətəni doğma anası kimi çox sevmeyi öyrədiblər. Azad güllələrin havada uçuşduğu Qarabağa aparan da məhz Ana Vətəne bəslədiyi sonsuz sevgidir. Hazırda mühərbi veterani.

"Sibirskiy djiqit", "Cengavər qılinci", "Samuray qılinci", "Vəhşi" qənim...

Atəşkəsdən sonra Bakıda və Rusyanın bir sıra şəhərlərində sambo və cüdo ilə məşğul olan Azad bir müddət sonra "Ponkratıon" (qaydasız döyüş) üzrə turnirlərə qatılmağa başlayır. Qarabağ həsrətini illərlə ürəyində gəzdirdən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladı qisa müddətdə mətbuat tərəfindən "Sibirskiy djiqit" ləqəbi qazanır. 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız

döyüş üzrə Avropa çempionatının gümüş medalını qazanıqdan sonra ilk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkili idmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionuluğuna yüksəlir.

İdman karyerasında 46 görüşə adını qələbə ilə yazan bu həmyerlimiz həmçinin Yaponiyada "Samuray qılinci"na və Rusiyada "Cengavər qılinci"na layiq görülür. 2002-ci ildə Fransada keçirilən qaydasız döyüslərdə seçilir. "Bu adam bir adamın 15 ilə edə bimədiyini bir saat etmişdir" - Bu sözü onun haqqında məhrum prezidentimiz Heydər Əliyev 2002-ci ildə əlini Azad Məmmədovun çiyninə qoyaraq demişdi. BDU-nın Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr təhsilini alan Azad Məmmədov qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Sambo üzrə Beynəlxalq dərcəcəli idman uстasıdır. O, Avstriya, Yuqoslaviya, Fransa, Braziliya, Yunanistan ölkələrində qaydasız döyüş üzrə ən güclü rəqiblərə qalib gelərək Azərbaycan bayrağını yüksəkliliklərə qaldırıb.

Lakin o, özünü heç zaman döyüşü kimi saymayıb. "Nə qədər ki, vətənimin bir hissəsi erməni işgalçılardan əlindədir, nə qədər ki, qız gəlinlərimiz əsirlikdədir, mən özümü nəinki döyüşü, heç vətəndaş hesab etmirəm", -dəyib həmişə.



Erməni ilə döyüşdəki qələbəyə görə bütün uğurlarını qurban verməyə hazır olan cəngavər döyüscümüz imic yarışında qalib gəlir və düşmənin bayrağını ayaqları altında salaraq, sanki bununla Xocalının qisasını alır. Düşmənə bundan böyük zərba ola bilməzdi. Sonra ermənilər nə qədər dil tökürsə də, Azad bayrağı geri verir.

Erməni tərəf ona 120 min dollar və bir maşın təklif edərək, bayrağın geri qaytarılmasını istəsələr də, igit döyüşümüz buna heç cür razı olmur və ola da bilməzdi.

Sonda erməni bayrağını BDU-nun yataqxanasında məskunlaşan Xocalı köçkünlərinin ayaqları altına atr. Çünkü Azad əsl türk cəngavəri, türk oğludur. Azad Rusyanın Perm şəhərində keçirilən MDB dövlətlərinin ponkratıon üz-

olan insanların çoxu indi öz əməlindən peşmandır.

2019-cu ilin dekabrında 10 illik məhbəs həyatı yaşayan A.Məmmədov azadlığı buraxıldı. O, əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyaret etdi, daha sonra Şəhidlər Xiyabannı baş çəkdi, torpaq uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarını yad etdi. Vətənpərvərliyi və idmanı təbliğ etmək məqsədilə 31 dekabrda Bakıdan Şəkiyə piyada yürüşə çıxdı. Yanvarın 4-də yürüşü sonlandıb Şəkiyə çatdı.

El-obsası, camaati, əzizləri, övladlarıyənə də onu bir igit, bir cəngavər döyüşü kimi qəbul etdi, bağrına basdı. (Yeri golmışkən, Azad Məmmədov həm də gözəl ailə başçısıdır. 3 övlad atasıdır).

**-Mən bir idman döyüşçüsü kimi yox, Azərbaycan xalqının əsgəri kimi öyünmək arzusundayam. Uduzan əsgər kimi yox, qalib əsgər kimi olmaq istayıram və çox istərdim ki, Xankəndinə bayraq sancam. Bu manım ən böyük arzumdur-deyir Qəhrəmanımız. Azadlığın mübarək, Azad!**



**Ermənilərə iki qat "nakaut" a yașadan**

**Azadın ən maraqlı döyüşü 2003-cü ilin fevralın 26-da, Moskvada baş tutub. "Xocalı soyqrımı" günündə həmyerlimizin rəqibi erməni atleti Sergey Gravəyan olub. Döyüşdən qabaq erməni lobbisi Azərbaycan diasporunun nümayəndələrinə təklif edib ki, uduzan tərəf öz ölkəsinin bayrağını təslim etsin. Əlbəttə, ermənilərin loğyalanmasına haqq qazandırmaq olardı. Çünkü, Gravəyan həm boyda, həm də çəkidə Azaddan xeyli üstün id. Həm də erməni döyüşçülərinin içində "Vəhşi" ləqəbli ilə tanınır. Ancaq onu bilmirdilər ki, Qarabağ mühəribəsinin iştirakçısı olan, odun alovun içindən keçmiş Azad intiqam almaq üçün necə gözləl şans vermişdi. Döyüş başlaşandan 2-3 dəqiqə sonra Azad rəqibinin qolunu sindiraraq onu yerə çırpar.**

rə beynəlxalq turnirinin də qalibi olur, turnirdəki pul mükafatından 20 min rublu Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır.

**İgidin başı qalda gərək...**

Azad sonrakı illərdə Azərbaycana qayıdır, burda idmançı gəncələr yetişdirməyə başlayır. Şəkidə "İmran Paşa" idman mərkəzi də açır. Azad Azad.

Hər şey yaxşı gedir, Azadın uğurları, şöhrəti, etrafındaki insanları cəlb edən şəxsi keyfiyyətləri onu hər zaman zirvələrdə saxlayır... Azad Məmmədov ölkəmizin tərəqqisi üçün çalışma, cəmiyyətə sonsuz fayda verə bilərdi. Amma bu dəfə tale onun üzünə gülmedi. O, 2009-cu ildə üzərinə atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Azad pis insanların şərbəhtanının qurbanı oldu. Azadın soyuq məhbəsə düşməsinə bais